

Kredit riski																
Kredit portfelinin keyfiyyəti																
Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi	Əsas məbləğ üzrə borc														
		Cari	Vaxtı keçmiş günlər													
			1-30 gün	31-60 gün	61-90 gün	91-120 gün	121-150 gün	151-180 gün	181-210 gün	211-240 gün	241-270 gün	271-300 gün	301-330 gün	331-365 (366) gün	1 il və artıq	
Kredit portfel, o cümlədən	567.815	508.485	36.245	10.823	1.907	1.387	813	977	1.068	904	678	1.145	623	441	2.321	
-Biznes	209.381	178.933	16.639	9.025	491	480	274	474	262	244	-	423	119	154	1.864	
-İstehlak	231.746	204.639	18.602	1.799	966	907	539	502	583	630	678	722	503	287	390	
-Daşınmaz əmlak	126.688	124.914	1.005	-	450	-	-	-	223	30	-	-	-	-	67	
-Digər kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	

Kreditlərin təminat üzrə bölgüsü								
min manatla								
Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi	Təminatızsız	Nağd vəsaitlə təmin olunan	Qızıl təminatlı	Daşınmaz əmlakla təmin olunan	Daşınmaz əmlakla təmin olunan	Qarantiyalar ilə təmin olunan	Digər təminat
Kredit portfel, o cümlədən	567.815	196.991	13.115	67.818	252.871	13.218	130	23.672
-Biznes	209.381	34.791	7.903	4.309	125.365	13.218	130	23.666
-İstehlak	231.746	162.201	5.213	63.508	818	-	-	6
-Daşınmaz əmlak	126.688	-	-	-	126.688	-	-	-
-Digər kreditlər	-	-	-	-	-	-	-	-

Qeyri-standart kreditlərin cəmi və bu kreditlərin hər bir alt-kateqoriyası üzrə məbləği və kredit portfelində xüsusi çəkisi (min manatla)

min manatla		
Cəmi	30.667	5,40%
-Biznes	4.408	0,78%
-İstehlak	25.940	4,57%
-Daşınmaz əmlak	319	0,06%
-Digər kreditlər	-	0,00%

Vaxtı keçmiş kredit portfelini məbləği və kredit portfelində xüsusi çəkisi

min manatla			
Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi kredit portfelini	VKK portfeli	VKK portfelinin kredit portfelində xüsusi çəkisi
Cəmi	567.815	23.085	4,07%
-Biznes	209.381	13.810	2,43%
-İstehlak	231.746	8.506	1,50%
-Daşınmaz əmlak	126.688	769	0,14%
-Digər kreditlər	-	-	0,00%

Kreditlər üzrə yaradılmış adi və məqsədli ehtiyatların məbləği və kredit portfelinə nisbəti

min manatla					
	Cəmi Portfel	Adi ehtiyat	Məqsədli ehtiyat	Adi ehtiyat cəmi kredit portfelində xüsusi çəkisi	Məqsədli ehtiyat cəmi kredit portfelində xüsusi çəkisi
Cəmi	567.815	5.535	12.176	0,97%	2,14%
-Biznes	209.381	2.135	2.229	0,38%	0,39%
-İstehlak	231.746	2.114	9.844	0,37%	1,73%
-Daşınmaz əmlak	126.688	1.287	103	0,23%	0,02%
-Digər kreditlər	-	-	-	0,00%	0,00%

Kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin iqtisadi sektorlar üzrə bölgüsü			Xüsusi çəkisi %
min manatla			
Cəmi	567.815	23.085	4,07%
Sənaye	21.896	100	0,02%
Kənd təsərrüfatı	35.676	487	0,09%
Tikinti sahəsi	1.385	49	0,01%
Nəqliyyat	3.774	204	0,04%
Informasiya və Rabitə	269	-	0,00%
Ticarət və xidmət sahələrinə kredit	94.196	5.635	0,99%
Digər qeyri-istehsal və xidmət sahələri	52.185	7.335	1,29%
Şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə	358.434	9.275	1,63%

İri kredit borclarının məbləği və məcmu kapitala nisbəti			Normativin maks/min həddi	Faktiki qalıq (hesabat tarixinə)
Cəmi	total	-	maks. 8 dəfə	0,00%

Kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin regionlar üzrə coğrafi bölgüsü			Məbləğ	VKK
Bakı iqtisadi rayonu (Bakı şəhəri);			352.786	16.972
Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur)			2.019	54
Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);			36.883	1.153
Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayilli, Qobustan və Şamaxı rayonları);			1.179	26
Gəncə–Daşkəsen iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsen, Goranboy, Göygöl və Samux)			47.029	868
Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər)			24.124	691
Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);			7.954	154
Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzen və Şabran rayonları);			22.542	921
Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);			15.560	207
Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab)			33.301	1.046
Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);			4.082	305
Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);			4.681	221
Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);			2.205	63
Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).			13.471	404
Cəmi			567.815	23.085



Fuad Muradeliyev

İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı

Məsul şəxs: Elnur Mirzəyev (Hesabatlıq şöbəsinin müdiri): +994 12 561 22 88 (dax. 1130) | e.mirzayev@expressbank.az